

2025



AZƏRBAYCAN
SİĞORTAÇILAR
ASSOSİASIYASI

Bülleten YANVAR

Azərbaycan ilə Yaponiya sığorta sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə həyat və qeyri-həyat sığorta şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti Yaponiyanın Tokio şəhərində səfərdə olublar.

Səfərin başlıca məqsədi Yaponiyanın qabaqcıl sığorta şirkətlərində tətbiq olunan innovativ texnologiyalar, rəqəmsallaşma həlləri və süni intellektin sığorta sahəsindəki tətbiqlərini öyrənməkdən ibarət olub.

Səfər çərçivəsində yerli nümayəndə heyəti "Ichinen Holdings Ltd", "PricewaterhouseCoopers (PwC)", "Aioi Nissay Dowa Insurance Co., Ltd", "SOMPO Holdings Inc.", "Dai-ichi Life Insurance Company" və "The TOA Reinsurance Company" kimi nüfuzlu şirkətlər ilə görüşlər keçirərək Yaponiyanın sığorta sahəsindəki qabaqcıl təcrübəsi ilə yaxından tanış olub, gələcək əməkdaşlıqlar üçün əhəmiyyətli müzakirələr aparıblar.

Səfər çərçivəsində, ASA-nın da üzv olduğu Sığorta Assosiasiyalarının Qlobal Federasiyasının (GFIA) İdarə Heyətinin üzvü olan Yaponiya Həyat Sığorta Şirkətləri Assosiasiyasının rəhbəri Toyonari Sasaki və Assosiasiya üzvləri ilə də işgüzar görüş keçirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri geniş müzakirə olunub.



ASA-nın İcraçı direktorunun sektorun nailiyyətlərinə dair geniş müsahibəsi yayımlandı

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevin "Haqqın.az" elektron qəzetində 2024-cü ilin sığorta yekunlarına dair geniş müsahibəsi yayımlandı. Müsahibədə İcraçı director 2024-cü il ərzində sığorta sektorunda həyata keçirilən islahatlar, reallaşan tədbirlər və əldə olunan nəticələr haqqında geniş məlumat verib. Müsahibəni oxu -

<https://haqqin.az/news/337134>



ASA-da İqtisadi Resursların Öyrənilməsi Mərkəzi ilə görüş keçirilib

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev ASA-nın İcraçı direktoru Elmar Mirsalayev ilə görüşüb. Görüşdə yerli sığorta bazarının böyümə dinamikası, sektorun inkişaf prioritetləri və təşkilatlararası əlaqələrin sektora qazandıracağı imkanlar müzakirə edilib. Görüş zamanı İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sığorta sektoru üçün türküyəli mütəxəssislərin iştirakı ilə islam sığortaçılığı mövzusunda təlim təşkil etmə təklifi Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən müsbət qarşılanıb.



Qlobal sığorta sənayesi 2024-cü ildə 0.9% kiçilib



Statistika göstərir ki, dünya sığorta bazarlarında 2017-ci ildən sonra ilk dəfədir ki, kiçilmə qeydə alınır. Məlumatla görə, 1 yanvar tarixdə təkrarsığorta tariflərində də eniş müşahidə olunub. Belə ki, qlobal əmlak riskləri təkrarsığortası dərəcələrinin 8% azaldığı bildirilir.

Ekspertlər deyir ki, yanvar ayında yenilənən təkrarsığortalar ilə cari ilin ümumi sığorta ssenarisi müəyyən olunur.

Qlobal risk barometri açıqlandı


Dünya İqtisadi Forumu tərəfindən 2025-ci il üçün ehtimal olunan risklərin proqnozlaşdırıldığı 20-ci Qlobal Risklər Hesabatı açıqlanıb. Risk peşəkarları arasında aparılmış sorğuya əsasən tərtib edilən hesabatla görə, artan geosiyasi, ekoloji, sosial və texnoloji çağırışlar qlobal mənzərə üçün təhdid təşkil edir. Belə ki, respondentlərin əksəriyyəti dövlət əsaslı silahlı münaqişələri 2025-ci il üçün ən aktual və əhəmiyyətli risk kimi dəyərləndirib.

Digər qısamüddətli risklər sırasında isə sosial qütbləşmə və kibercasusluq yer alır. Hesabatın uzunmüddətli risk proqnozunda isə ekoloji risklər ön planda təqdim olunub.



ABŞ-də "InsurTech" sektoruna sərmayə qoyuluşu azalıb

United States InsurTech Investments, 2020 - 2024 (USD, Number of Deals)



Source: FinTech Global Research

"FinTech Global Research" agentliyinin məlumatına görə, 2024-cü ildə ABŞ-də "InsurTech" sektoruna qoyulan ümumi investisiya həcmi əvvəlki illə müqayisədə 33% azalaraq 2,8 milyard dollara düşüb. Qeyd edək ki, bu, 2023-cü ildə 4,1 milyard, 2020-ci ildə isə 6,3 milyard dollar təşkil edirdi.



Hesabatda qeyd olunur ki, sövdələşmələrin sayında da azalma var. 2024-cü ildə cəmi 98 əqd bağlanıb ki, bu da 2023-cü ildəki 173 əqddən 43%, 2020-ci ildəki 261 əqddən 62% azdır. Bu azalmaya səbəb, investorların ehtiyatlılığı göstərilir.



Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **5 727.35 AZN**

Xalq Sığorta

Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: - **44 505 AZN**



Sığorta növü: İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
Sığorta hadisəsi: Müddətsiz əlillik (Bədbəxt hadisə nəticəsində)
Ödənilmiş sığorta məbləği: **71.868,62 manat**



Sığorta növü: Nəqliyyat vasitələrinin tam sığortası
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **132 131 AZN**





**MEQA
HƏYAT**

Sığorta növü: Həyatın yaşam sığortası
Sığorta hadisəsi: Sığorta olunanın sığorta müddətinin sonunadək yaşaması halı
Ödənilmiş sığorta məbləği: 14.924,10 AZN



MEQA SİĞORTA

Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: 27 900 AZN



**PASHA
Life**

Sığorta növü: Həyatın yaşam sığortası
Sığorta hadisəsi: İstehsalatda bədbəxt hadisə peşə qabiliyyətinin itirilməsi
Ödənilmiş sığorta məbləği: 98 948,06 AZN



Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yanğın hadisəsinəticəsində avtomobilə zərər dəyib, avtomobil təmir olunaraq təhvil verilib
Ödənilmiş sığorta məbləği: 58 089.41 AZN



PAŞA Sığortanın "Şansı və Sığortalı" lotereyasının qalibləri müəyyən olundu

PAŞA Sığortanın müştəriləri üçün keçirdiyi "Şansı və Sığortalı" lotereyası uğurla başa çatıb və qaliblər elan olunub. Lotereyanın əsas uduşu olan Toyota CH-R avtomobili öz sahibini tapıb.

Bundan əlavə, lotereya çərçivəsində müxtəlif dəyərli hədiyyələr oynanılıb:

- 5 ədəd elektron əşyalar mağazasından 500 AZN dəyərində hədiyyə kuponu;
- 3 ədəd 1000 AZN dəyərində səyahət vauçeri;
- 3 nəfər Apple Watch Series 9 GPS;
- 3 ədəd Apple iPhone 15 Pro Max;
- 2 ədəd MacBook Air 13.6.

Ümumilikdə, 17 nəfər qalib müxtəlif hədiyyələr qazanıb.

Qaliblərin siyahısı ilə linkdən tanış ola bilərsiniz:

<https://cutt.ly/Ce7fAn7K>



24 noyabr – 24 yanvar tarixlərini əhatə edən lotereyanın uduş fondu elektron püşkatma üsulu ilə xüsusi kompüter proqramı vasitəsilə oynanılıb və "PASHA Insurance" YouTube kanalında və Instagram səhifəsində canlı yayımlanıb. Qaliblərin siyahısı Azərbaycan qəzetində nəşr edilib, həmçinin PAŞA Sığortanın rəsmi veb saytında yerləşdirilib. Həmçinin qalib şəxslər qazandığı hədiyyələr ilə bağlı SMS məlumatlandırma alıblar.

Qeyd edək ki, lotereya PAŞA Sığortadan daşınmaz əmlakın könüllü sığortası, avtomobillərin könüllü sığortası və könüllü tibbi sığorta məhsullarını əldə edən və müəyyən məbləğdə sığorta haqqı ödəyən müştəriləri üçün (hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulmuşdu. Hər 99 AZN sığorta haqqı ödəyən müştəri lotereyada 1 iştirak şansı qazanırdı.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. "S&P Global Ratings" beynəlxalq reyting agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytingini və maliyyə dayanıqlılığı reytingini "BB+", reyting üzrə proqnozu isə "Müsbət" səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

“Qala Sığorta” ictimai əhəmiyyətli rəsm əsərlərinin sərgisini təşkil etdi

Qala Sığorta və Qala Həyat Sığorta Şirkətləri, korporativ sosial məsuliyyət proqramı çərçivəsində yerli incəsənəti və mədəniyyətin inkişafını dəstəkləyərək yeni təşəbbüslərə imza atır. Şirkətlər bu təşəbbüsü reallaşdıraraq ictimai əhəmiyyətli rəsm əsərlərinin sərgisini təşkil etdi.

Sərgi, 13 yanvar 2025-ci il tarixində “Zaman Art Gallery”-nin sərgi salonunda baş tutub.

Şirkətlər incəsənət və idman dəyərlərinə dəstək nümayiş etdirərək əvvəlcə istedadlı rəssamların yaradıcılığının təşviqi məqsədilə, onlara idman mövzusunda aid təsvirlərin yaradılmasını sifariş edib. Bir neçə ay çəkən layihə nəticəsində ümumilikdə on iki rəsm kompozisiyası ərsəyə gəlib.

Qala Sığorta və Qala Həyat sığorta Şirkətlərinin bu təşəbbüsü cəmiyyətə, idmanın həm də birlik və iradə gücünün olması mesajını çatdıraraq Azərbaycanın idman mədəniyyətini və ölkənin idman sahəsindəki nailiyyətlərini vurğulamaq məqsədini güdür.

İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, təşkil olunan sərgidə idman və Turizm Nazirliyinin yüksək rütbəli rəsmiləri ilə yanaşı şirkətlərin Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri də iştirak edib. “Rəsm əsərləri, incəsənət dəyərlərini ifadə etmənin və yaymağın təsirli bir yoludur. Məqsədimiz, rəsm əsərləri vasitəsilə insanların estetik zövqünü artırmaq, cəmiyyətə mədəni irsin təsirini hiss etdirmək, və yaradıcı düşüncəyə malik fərdlərin sayını çoxaltmaqdır” deyərək hər iki şirkətin Direktorlar Şurasının sədri Kamal İbrahimov mətbuata müsahibəsində qeyd edib.



“Xalq Sığorta” ASC - 20

Şirkət 2005-ci il yanvar ayının 26-da rəsmi dövlət qeydiyyatından keçib. 20-dən artıq könüllü, 3 icbari sığorta növünün satışını həyata keçirməklə sığorta xidməti göstərən “Xalq Sığorta” ASC-nin nizamnamə kapitalı 58 milyon 750 min 500 manat təşkil edir. Çoxşaxəli filial şəbəkəsinin sayəsində Şirkət Azərbaycan Respublikasının bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edə bilir. Partnyor və müştərilər qarşısında öhdəliklərin vaxtlı vaxtında həyata keçirilməsi sığorta bazarında Şirkətə nüfuzlu ad və hörmət qazandırmışdır ki, yerli və xarici sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli güvənli əməkdaşlıq əlaqələri bunu bir daha sübut edir. Şirkət Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun fəal üzvüdür. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq “Xalq Sığorta” ASC-nin rəhbərliyinə və kollektivinə uğurlar arzulayırıq.

 **Xalq Sığorta**

20

